

İlmələrlə tarix yaradan rəssam

Türkiyə türklərində şahənə bir deyim var: "Hər körpə bir dahidir". Yəni gələcəkdə vətəninə, insanlığa, başəriyyətə şərəf qazandıran nadir insandır...

Əslən naxçıvanlı olan Xalq rəssamı Eldar Mikayılzadə qədimdən qədim Bakının Əmircan kəndində 1956-ci ilin yanvar ayında dünəyaya geləndə nə qədəmlərinə cənətlər sərilişin bir ananın, nə də ata haqqı, Tanrı haqqı olan bir atanın ağlinə da gelmezdə ki, gələcəkdə övladları Azərbaycanın sənət koriyefləri arasında sərfli yer tutacaq.

Ancəq bu zirvəye qalxmak üçün Eldarın sənət yollarına qızılığullar sərilməmişdi. O, bu keşməkeşli yolda güclü istedad və sarsılmaz iradə bahasına özünəməxsus sənət

di. 1983-cü ildə Bakıda keçirilən Şərqi xalçalar üzrə beynəlxalq simpoziumda dünyanın ən məşhur ekspertləri "Şəbi-hicran" xalçasını müasir dövrün dünya xalçaçılıq sənətinə verilmiş misilsiz töhfə kimi qiymətləndirmişlər. Gənc xalçaçı rəssam böyük sənətkarların məhərətlərinin zirvesi sayılacaq xalça yaratmışdı. Bu qiymətləndirmədən sonra Eldar Mikayılzadənin sənət dünyasında ulduzu ele parladi ki, on illər keçdi və bu ulduz kəhkeşanə çevrildi. Yaratdığı bir-birindən ecazkar sənət nümunələri ilə Azərbaycanın sənət dünyasını zenginləşdirdi: "Bütöv Azərbaycan" (1981), "Nağıllar aləmi" (1983), "Azərbaycanın poeziya ve musiqi korifeyləri" (1985), "Lətif Kərimov (1986), "Xətai" (1990), "Xəmsə" (1994), "İslam"

yəsi firtinalarla sarsılan bir dönmədə Eldar sənətinə də, dövlətinə də sədaqət yolundan ayrılmadı. Siyasetin qaranlıq labirintlərindən üzüağ çıxdı. Ulu Öndərin də sənətkarlarda ən çox təqdir etdiyi məhz bu keyfiyyət idi. Çünkü sədaqət əxlaqın və vicdanın tacıdır. Ve Eldar həyatında ən doğru və ən qiymətli möcüzəni keşf etmişdi. Onun üçün sənətinə sədaqət mənəvi qəhrəmanlıq və əsl böyük sənətin zirvələrinə qalxmak yalnız mənəvi qəhrəmanlıq deyil, həm də o şöhrət zirvələrində metanətlə dura bilməkdir.

Üç il önce Eldar Mikayılzadə Azərbaycan Xalq rəssamı adına laiyiq görüldü. Eldarın yaratdığı xalçaların şöhrəti artıq vətəndən çox-çox uzaqlardan gəlir. ABŞ, İtaliya, Fransa, Belçika, Küveyt, Türkiye, Səudiyyə Ərəbistanı və s. ölkələrdə təş-

ümür-gün yoldaşı, Azərbaycan qadınlarının mənəviyyat tacı olan Zərifə xanım Əliyevanın obrazlarına müraciət etmesi dahi rəssamın dövlətinə sonsuz sevgisinin və ehtiramın ifadəsidir.

2008-ci ildə Eldar Mikayılzadə "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" əsərini (əzəmetli xalcasını) yaradır. Rəssam əsərdə Ulu Öndərin ayaq üstə məğrur şahanə duruşu, üzündəki işqili təbəssümü ilə Azərbaycanın möhtəşəm keçmişindən ehtisamlı gələcəyinə gedən yolunu təsvir edir. Dahi rəhbər amansız düşmənlərdən xilas etdiyi Azərbaycanın xoşbəxt iştibalından xəbər verir. Tabloda Heydər Əliyevin arxasında Sovet Azərbaycanının ilk rəhbəri, vətənin xilaskar oğlu Nəriman Nərimanovun abidəsi ucalır.

mışlar. O qorxunc illərdə bunun qarşısını alan yalnız və yalnız bir xilaskar türk oğlu türk vardi: Nəriman Nərimanov!!!

Bu sonsuz kainatda hakimiyyəti hakimiyyətlər üzərində, qüdrəti qüdrətlər üzərində hökmran olan ilahi bir ədalət vardır: Haqqın zülm üzərində, xeyrin şer üzərində zəfəri!

Eldar Mikayılzadə əsərlərində, özəlliklə "Xəmsə" xalcasında dahi Nizaminin yaradıcılıq dünyasını eks etdirir. Sanki xalçaçı rəssam kimi deyil, böyük bir dövlət xadimi kimi düşünür, bəzən də bir filosof kimi qarşımıza çıxır. Çünkü "Xəmsə" bir qüdrət, bir qəhrəmanlıq, bir mənəviyyat xəzinəsidir.

"Üç Peyğəmber" və dahi Nizaminiñ dünyaca məşhur "Xəmsə" si haqq ile zülmün, şer ilə xeyrin, nur ilə zülmətin əbədi mübarizə tarixidir.



dünyaşöhrəti xalçaçı rəssam Lətif Kərimov vermişdir:

"Eldar Mikayılzadənin son 80 ildə mən də daxil, heç bir sənətkara nəsib olmayan "Yaranış" xalcasının mövzusu, ideyası cahansümuldür. Belə bir kompozisiyanın yaradıcısı olan tələbəm Eldar Mikayılzadə ilə fərxi edilməzmi?"

Eldar Mikayılzadənin monumental xalçalarının hər biri şah əsərdir. Və yalnız Azərbaycan türkərinin keçmişidir, bir çox Şərqi xalqlarının tarixləri də ilmələrə rəngarəng xalçalarə köçürülmüşdür. Rəssamın yaratdığı əsərlər (xalçalar) iftihar ediləcək qədər yüksək dəyərə malikdir. Türkiyənin xilaskarı Mustafa Kamal Atatürkün dediyi kimi, "tarixi yazmaq, ketanlara, xalçalara köymək, xalılar üzərində tarixləri yaşatmaq tarixləri yaratmaq qədər şərflidir. Çünkü milletin tarixini yaradanlar milletin şanlı keçmişini, qəhrəmanlığını millətin özünə yenidən yaşadır".

Eldar Mikayılzadə əsərlərində, xüsusən də "Xəmsə" xalcasında dahi Nizaminin möhtəşəm dünyasını ketan üzərində köçürüb: Yəni əsərlərdən, min illerdən bəri maddi gücər: dövlətlər, imperiyalar, sivilizasiyalar yaranır, yüksəlir, güclənir, tükenir, dağıllır, sonunda tarixin zülmətlərində yox olurlar. Bütün varlıq, kainat, əbədiyyət bu dialektik qanuna, yaranışın, yaradılışın, bu əbədi gərđisine məhkumdur. Və bizim dünyamızın sonuna dək bu belə da-

vam edəcəkdir. Xalq üçün, millət üçün qalan tarix və mədəniyyətdir. Yeni möhtəşəm əsərlərə dünyada qalan Nizamiler, Füzülilər, Nəsimilərdir.

Rəssam "Xəmsə" əsərində Nizaminiñ fonunda fələyin gərdiğini belə ifadə edir: Hani qan qoxulu o möhtəşəm imperiyalar? Qan dəryaları yaradan tacıdarlar nə oldu? Tarixde onların izi-tozu da qaldımı? Dahilər isə ölməz əsərlərile bəşəriyyətin şərəf tacı kimi milyon-milyon insanların könüllərində taxt qurdular.

1991-ci ilin rüzgarları tufan qoparan bir qış günü Eldar Mikayılzadənin müəllimi, dünyanın sənət zirvəsində taxt quran Lətif Kərimov ömrünün 85 ilində əbədi dünyasına qovuşdu. "Rənglerin simfoniyası" susdu. Naxışların akordu dinməz oldu. Böyük bir sənət dünyası zülmətə qırq oldu.

Amma sənət aləminin və xalqın birə təsəllisi vardi ki, Lətif Kərimov vətəni Azərbaycan üçün saysız-hesabsız, heç bir dəyərli sərvətlərə ölücməz dərəcədə bir sənət və mənəvi xəzinə qoyub getdi.

Vətənə, Azərbaycan xalqına şöhrət və şərəf qazandırdı. Azərbaycana və bəşəriyyətə gözəllik səltəneti bəxş etdi. Və nehayət, bu gözəllik səltənetini davam etdirəcək Eldar Mikayılzadə kimi nadir sənətkar yetişdirdi...



gəmisi ilə firtinalı dəryaların təhlükəli dalğalarını yara-yara sənət zirvəsinə ucalı bilmışdır. Haqq zülmə... Xeyir şəre... Nur zülmətə qalib gəldiyi kimi!..

Şəttar Bəhlulzadə və Lətif Kərimovdan dərs alan xalçaçı rəssam çox çəkmədi ki, sənət dünyamızı zinətləndirdi. Eldarın tale ulduzu o qədər parlaq idi ki, istedadının məyasi iki dühanın cövhəri ilə yoğruldu. Məhz ona görə Eldar Mikayılzadə hələ 25 yaşında ikən, 1981-ci ildə dahi Füzulinin əsərlərindən ilham alaraq "Şəbi-hicran" xalcasını yarat-

kil olunmuş fərdi sərgilərində xalçaçı rəssamın əsərləri uğurla nümayiş etdirilir...

Eldar Mikayılzadənin ölçüsü 200x214 sm olan məşhur "Kəhəkəşan" xalçası 600-e yaxın rəng və çalardan yaranıb. Əsərin kompozisiyasına işlədilən qiymətli daş-qasəcların sayı 725 ədəddir. Xalçaçı rəssam dünyada bənzəri olmayan bu şəhənə əsərini ulu önder Heydər Əliyevin 90 illik yubileyinə həsr edib.

Xalçaçı rəssam xalqımızın xilaskarı Ulu Öndərin (üç dəfə) və onun

Nəriman Nərimanovun tabloda təsviri tesadüfi və gelişigözəl episod deyil və dərin tarixi-fəlsəfi məna daşıyır. Yəni zülm ədalet taxtını işğal edənə tarixin böyük faciələri başlar. İyirminci yüz ilin 1920-1922-ci illərində rus şovinistləri və erməni daşnakları Moskvada Rusiya Bolşeviklər partiyasının Mərkəzi Komitəsində siyasi büroda Leninin ətrafında kümələşmiş Azərbaycanın düşmənləri vətənimizi quberniyalar parçalamaq və Rusyanın ucsuz-bucaksız ərazilərində eritmək, yox etmək planları tərtib et-

Hər iki əsər eyni cahansümül ideyaları daşıyır.

Eldar Mikayılzadənin "Üç Peyğəmber" əsəri gələcəyin zəfəridir. Tabloda üç peyğəmberin əzəmetli duruşu gələcəkdə dinlərin: İslam dini - müsəlmanların, xristian və müsəvilişin qardaşlığı bəşəriyyətin xoşbəxt geləcəyidir.

Eldar Mikayılzadə 1981-ci ildə "Bütöv Azərbaycan" əsərini yaradır. Onun "Yaranış" əseri görkəmli sənətkarlar tərəfindən qeydiyyatlaşdırılmışdır. Xalçaların quruluşu və Rusyanın ucsuz-bucaksız ərazilərində eritmək, yox etmək planları tərtib et-